

# Sağlam gələcəyin yolu "yaşıl enerji"dən keçir

Qlobal aləmdə də bu hədəflər əsas götürülür. İqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatı üçün ciddi problemlər yaratdığını nəzərə alsaq, son illər "yaşıl inkişaf"ı dəstəkləyən təşəbbüslərin aktuallaşmasının səbəbini anlamaq çətin deyil. Ətraf mühitin qorunmasında isə "yaşıl enerji"nin müstəsna əhəmiyyəti var. Sağlam mühitdə yaşamaq üçün məsuliyyətli olmaq, təbiətə münasibətdə etik prinsiplərə əməl etmək və yeni dəyərlər formalasdırmaq tələbi bilavasitə "yaşıl enerji"dən keçir. Əslində "yaşıl enerji" bu günün tələbi deyil.


# Sağlam gələcəyin yolu "yaşıl enerji"dən keçir

Məlumdur ki, Azərbaycan sosial-iqtisadi inkişafın 5 prioritətini müəyyənləşdirib və onlardan biri "Təmiz ətraf mühit və yaşı artım ölkəsi"dir. Məqsəd bu hədəfi 2030-cu ilə qədər reallaşdırmaqdır. O səbəbdən ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrinindən istifadə, tullantıların təkrar emalı və çirkənmiş ərazilərin bərpası hər zaman diqqətdə saxlanılır.

Qlobal aləmdə də bu hədəflər əsas götürülür. İqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatı üçün ciddi problemlər yaratdığı nəzərə alsaq, son illor "yaşıl inkişaf"ı dəstəkləyən təşəbbüslerin aktuallaşmasının səbəbini anlamaq çətin deyil. Ətraf mühitin qorunmasında isə "yaşıl enerji"nin müstəsna əhəmiyyəti var. Sağlam mühitdə yaşamaq üçün məsuliyyətli olmaq, təbiət münasibətdə etik prinsiplərə əməl etmək və yeni dövrlər formalasdırmaq tələbi bilavasitə "yaşıl enerji"dən keçir. Əslində "yaşıl enerji" bu günün tələbi deyil. Dünyada hələ ötən əsrin 70-ci illərindən bu məsələ gündəmə gelib. 90-ci illərdən sonra isə o, təbiətin törtəndiyi fəlakətlər və faciələr səbəbindən "olmazsa olmaz" açıqlıqla çevrilib.

Təsadüfi deyil ki, indi dünyada tez-tez müzakirə edilən məsələlərdən biri atom enerjisidir. Xüsusilə 1986-cı ildə Çernobil AES-də baş verən faciədən sonra bu bərabər çox səhəbətlər dolasıdır. Alımların hesablamalarına görə, yer kürəsinin hər sakını il ərzində 300-500 milliber həcmində radyasiya qəbul edir. Gündəlik 3 saat televizora baxdıqda insan 0,5, dişlərin rentgeni zamanı isə 3000 milliber radyasiya "udur". Ən qorxunc təhlükə isə bəşəriyyəti məhv edə biləcək nüve mühəribələridir. Bununla yanaşı, kosmik fəlakətlər, yeni yerin kometalar, meteoritlər toqquşması, ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması ("parnik effekti"), su qılığının, ərzaq çatışmazlığı kimi təbiət hadisələrini unutmaq olmaz. Bu cür təbii fəlakətlərin qarşısını almaq üçün tədbirlər görüləsə də, onların baş vermə təhlükəsi azalmır.

Planetdə baş verən bu fəlakətlər dünya alımlarını rahatsız etdiyi üçün zaman-zaman qarşısı-



ni almağın yollarını axtarıblar və ən optimal variantın bərpəolunan enerji mənbələri olduğu qənaətinə gəliblər. İndi istifadə olunan "yaşıl iqtisadiyyat", "yaşıl enerji", "yaşıl inkişaf" kimi terminlər məhz bu üzdən meydana gəlib.

"Yaşıl enerji"nin iqlim dəyişikliyindən dələyi sadalanan fəlakətlərin azalmasına göstərdiyi təsir birbaşa insan sağlamlığında mühüm rol oynayır. Fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun fikrincə, hazırda dünyanın əksər regionlarında ən ucuz elektrik növü bərpəolunan enerji mənbələrinə əsaslanan elektrik enerjisidir. Xüsusilə "yaşıl hidrogen" dən 2030-cu ilədək geniş istifadə olunmasına mühüm diqqət yetirilir. "Yaşıl hidrogen" elektroliz prosesi vasitəsi ilə külək və ya günəş enerjisi kimi bərpəolunan enerji mənbələrinindən istifadə edilərək istehsal olunan hidrogenin təmiz formasıdır. Ondan istifadə edilməsi enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, havanı çirkəndirən karbon emissiyasının qarşısının alınması üçün əhəmiyyətlidir.

Təqdirəlayıq haldır ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi və Azərbaycanın iqlim dəyi-

şikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyəti qlobal səviyyədə qəbul olunur. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisini qoymaları investisiyalarla "yaşıl gündəliy"ə sadıqlılığını, Xəzər dənizindəki külək stansiyalarından əldə ediləcək "yaşıl enerji"nin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29 barədə yüksək gözləntiləri xüsusi vurgulayırlar. Vüqar Səlimovun bu məsələdə fikri belədir: "Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyaset aparır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasetin böyük rolu vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmröylik ili" elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir".

Alimin fikrincə, "yaşıl enerji"yə kecid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. Ekoloji fəlsəfədə "yaşıl enerji"nin xüsusiyyətləri insan-təbiət münasibətləri kontekstində öyrənilir. "Yaşıl enerji"yə kecidin ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbietin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyəti var. "Yaşıl enerji" mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istileşmenin qarşısının alınması üçün vacibdir. Bu cür enerjinin istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir. Azərbaycan coğrafi baxımdan əlverişli "yaşıl enerji" potensialına malikdir və ondan səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyaseti həyata keçirilir.

Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"

